



DÖVLƏT  
VERGİ  
XİDMƏTİ

## Müəssisənin nizamnamə fonduna əsas vəsaitin pay şəklində qoyulması ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

- ❖ müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin **qoyulması** (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad edilən əməliyyat kimi deyil, **ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcəkdir.**



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155  
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71  
E-poçt: [office@taxes.gov.az](mailto:office@taxes.gov.az)

[www.taxes.gov.az](http://www.taxes.gov.az)



## Nə dəyişdi?

01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad edilirdi.

Dəyişiklik nəticəsində qeyd edilən tarixdən etibarən müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulan əsas vəsaitlər ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV əvəzləşdiriləcəkdir.

**Dövlət büdcəsinə ödənilməli olan ƏDV ilə bağlı  
ətraflı məlumatla “Əlavə dəyər vergisi (ƏDV)”  
adlı bukletdən tanış ola bilərsiniz.**